



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

IVYazı

Seyid Cəfər Pişəveriyə görə, Güney Azərbaycan Cəmiyyətinin əsas rolu ondan ibarətdir ki, Tehran inticasına qarşı başlığı edəvət üzrə Azərbaycan, azərbaycanlılıq ideyəsi üzərində işə başlayıb, bu məqsədə de yan Fars, yan Türk dilində "Azərbaycan" qəzetiini yayılamaqla milli mübarizə yolunda birinci addım atmışdır: "İstər Azərbaycan Cəmiyyəti, istər Azərbaycan Zəhmətkeşlər Təşkilatının işləri tamamilə Azərbaycan azadlığı üzərində olmasa da, Azərbaycan adı onlann arasında mühüm yer tutur. Zəhmətkeşlər əksərən aşağı təbəqəye mənsub olduğunundan Tehrana az əhəmiyyət verdilər. Azərbaycan Cəmiyyəti başçılarının içərisində ictimai təcrübəye malik adamlar daha artıq id. Onlann başlıca Azərbaycan dilinin intişiən böyük bir qədəm olduğu halda, təşkilatın başında onun əhəmiyyətini dərk edən rəhbərlikdəci adamlar çox az id. Bununla belə "Azərbaycan" ruznamesi Azərbaycan dilində məqalə və şerlər çap etdiyinə görə xalq içərisində tez bir sürətdə intişiən tapmağa başlamışdır. Azərbaycanda şöhrət qazanan şairlərden: Biriya, Etimad və qeyrilərinin bu ruzname vasitəsilə Azərbaycan dilində şer yazımaqla siyasi mübarizəyə həsr etdikləri də ayrıca qeyd edilməlidir. Təessüflə deməliyik ki, cəmiyyət hələ özüne layiq rəhbərlər tapıb onu irali qəle bilməmişdir. Başda duranın çoxusu, hətta onun sədri belə təşkilat əsuluna aşna deyildi. Xalqa gündəlik şur verib cəmiyyətin xətti-hərəketini təyin etmək işində başçılar çox naşı və mübtədi (sade) idilər. Bular cəmiyyəti və xalqı hərəkətə aparacaqları özləri də dərk edə bilmirdilər".¹

Pişəveriyə görə, Azərbaycan Cəmiyyətinə daxil olmağa tələsən camaat ile Zəhmətkeşlər Cəmiyyətinə yanaşanlar təbəqə və ictimai cəhətdən bir-birindən uzaq olsalar da Azərbaycanlılıq məsələsinə hər ikisi de əlaqə göstərmək bir yol ilə gedirdilər. Azərbaycan təessüb və demokratik hissiyəti bu təşkilatların hər ikisində nəzəri cəlb edə bilmədi. 2 Pişəveriyə hesab edir ki, bu baxımdan Tude Partiyası, ya da İXP-nin yerli təşkilatı kimi Azərbaycan Cəmiyyəti və Azərbaycan Zəhmətkeşlər Təşkilatı Azərbaycan Milli hərəkatının pioneri adlanmağa layiq milli təşkilatlar olub. O, yazarı: "Çünki bu təşkilatlar özləri ortadan getdiyi halda, bir qrup şəxslərin gözlerini açıb onları ictimai və siyasi məsələlərlə ilə meşğul olmağa cəlb etdi. Azərbaycan Cəmiyyəti "Azərbaycan"

ruznamesinin yarı Azərbaycan, yarı fars dilində nəşr etdiyinə görə onun milli xidmətin xüsusi qeyd etmek lazımdır. Azərbaycan Cəmiyyəti milli təessübde Hizbi-Tude'dən və Zəhmətkeşlər Təşkilatından çox iżili gelmiş bir sazman (təşkilat-F.Ə.) hesab olunmalıdır".³

Qeyd edək ki, Azərbaycan Cəmiyyəti və Azərbaycan Zəhmətkeşlər Təşkilatı dağıdıldıqdan sonra Azərbaycanda güclənen despotizm dövründə demokratik qüvvələr Ziddi-Faşist Cəmiyyətinin adı altında fealiyyət göstəribildilər. Hizbi-Tude və sair təşkilatların təşkil edə bilmedikleri mitinqlər, nümayişlər onu adı ilə təşkil olunurdu. Pişəveri yazarı: "Fa-

den etibarən Tehranda ortaya çıxił. Azərbaycanda çox da güclü dəstəyə sahib olmayan Azadlıq Cəbhəsindən her bir qüvvə öz maraqları üçün istifadə etməyə çalışmışdır. Pişəveri de yazar ki, ADF yaranan zaman Azadlıq Cəbhəsinin Azərbaycandan olan yerli təşkilatlarından faydalanişmışdır: "Həmin bu təşkilatın səbəbi ilə biz vaxtikən bütün Azərbaycan şəhərlərində baş bilən adamlarla tanış ola bilmədik. Mən özüm 1944-cü il ifsənd ayında Təbriz, Xoy, Urmıyyə, Ərdəbil şəhərlərinə müsafirə edib, böyük konfranslar verdikdən sonra cəbhənin heyətini intixab etmək, Azərbaycanın siyaset adamları ilə

Kommunist Partiyası MK-nin siyasi bürosunun Güney Azərbaycanda və Iranın digər əyalətlərindəki milli hərəkatları təşkilatlandırma və dəstekləmə ilə bağlı gizli bir sənəd qəbul etməsi, buradakı vəziyyətə xeyli dərəcədə təsir gösterdi. Çünkü bu sənəddə "Iran" daxilində Azərbaycana geniş milli muxtarılıyat verilməsi üçün hazırlıq çalışmalarına başlanması ilə bağlı təmel prinsiplər belirlənmişdi.⁷

Bizcə, məhz bundan sonra SSRİ xüsusi xidmət orqanlarının yardımıyla 1941-ci ilin oktyabrında yaradılmış, xalq arasında isə Tude kimti tanınan İran Xalq Partiyası – Hizbe Tudeyi İranın Azərbaycan əyalət təşkilatının teməlin-

hiyyətdar əyalet komitesi təşkil edə bilməməsinin də səbəbi budur".⁸

Mirqasim Çəşməzərə görə də, həmin tarixi şəraitdə Azərbaycanda ele bir yeni siyasi partiyanın yaranması zəruri idi ki, o partiya siyasi hərəket xəttində və fealiyyətində Azərbaycan xalqının milli azadlıq hərəkatı ilə "Iran" xalqlarının demokratik hərəkatının six elaqesini yarada bilsin: "Ele bir siyasi partiya lazım idi ki, o partiya daha geniş təbəqələri və sosial qüvvələri özünün tələb vəşürlərindən təsdiq etməlidir. Buna görə də Azərbaycanda yeni bir partianın qurulmasına ehtiyac yaranırdı. Pişəveri də xatirələrində yazar ki, həmin dövrde İXP-nin (Tude Partiyası) Azərbaycandakı əyalet komitesi uğur qazana bilmirdi: "Azərbaycanlılar doğrudan-doğruya Tehrana, hətta onun azadıxlarına daha ürəkdən inanmadıqlarını mükərrer (tekrar) surətdə sübata yetirmişlər. Onların arasında milli təessüb ciddi bir şəkil aldıqından istər-istəməz qeyri Azərbaycanlıya onların ürəkleri qızı bilmirdi. Onlar xaricdən gələn adamları menimsebə bilmirdilər, hətta Hizbi-Tudenin Təbrizə göndərdiyi azərbaycanlı təbliğatçılara belə yerli camaat biganə kimi baxırdı. Bir ilin müddətində oraya Hizbi-Tudenin mərkəzi komitesi üç mühüm heyəti gəndərdiyi halda daxili mübarizəyə xatəmə verib səla-

Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı



yəşit ziddinə mübarizə aparan bir təşkilata dövlət və irticai ünsürlər curet edib, bir söz deyə bilmirdilər. Hətta mətbuat şəhid surətdə qadağan edildiyi halda, təzə ərsiye çıxbı siyasetə qoşulmuş Biriya, Mir Rehim Vələyi və qeyriləri azədxahaların sözlərini bu cəmiyyətin tərefindən neşr olunan "Yumruq" ruznamesi vasitəsilə intişiər verildilər. Polis Ziddi-Faşist Cəmiyyəti namına toplanan mitinqlərini dağda bilmirdi. Hətta Ziddi-Faşist Cəmiyyətinin mərkəzi bir zaman Hizbi-Tude tərefindən çox geniş dairədə istifadə olunurdu".⁴ Pişəveriyə görə, Ziddi-Faşist Cəmiyyəti, Zəhmətkeşlər Təşkilatı, Azərbaycan Cəmiyyəti və başqa demokratik cəmiyyətlər bir sözə, ADF-dən evvel yaranan təşkilatların hərəsi bir növ onun yaranması üçün zəmin hazırladıqları nöqtəyinənəzərdən faydalı və səmərəli işlər hesab olunmalıdır.

Azadlıq Cəbhəsi təşkilatına gelince, bu qurum bir neçə mətbə orgəni ("Sitat", "Iran", "Xorşidi-Iran" və b.) əsasında 1943-cü il-

de Azərbaycan Demokrat Partiyasının (ADF) yaranması təsadüfi deyildi. Belə ki, İXP-nin (Tude) rəhbərliyi şah rejiminin tərəfdarları ilə eyni cəbhədə çıxış edərək ölkədə yaşayış xalqlara muxtarlıyat verilməsinin əleyhinə çıxardılar. Buna görə də Azərbaycanda yeni bir partianın qurulmasına ehtiyac yaranırdı. Pişəveri də xatirələrində yazar ki, həmin dövrde İXP-nin (Tude Partiyası) Azərbaycandakı əyalet komitesi uğur qazana bilmirdi: "Azərbaycanlılar doğrudan-doğruya Tehrana, hətta onun azadıxlarına daha ürəkdən inanmadıqlarını mükərrer (tekrar) surətdə sübata yetirmişlər. Onların arasında milli təessüb ciddi bir şəkil aldıqından istər-istəməz qeyri Azərbaycanlıya onların ürəkleri qızı bilmirdi. Onlar xaricdən gələn adamları menimsebə bilmirdilər, hətta Hizbi-Tudenin Təbrizə göndərdiyi azərbaycanlı təbliğatçılara belə yerli camaat biganə kimi baxırdı. Bir ilin müddətində oraya Hizbi-Tudenin mərkəzi komitesi üç mühüm heyəti gəndərdiyi halda daxili mübarizəyə xatəmə verib səla-

Elə bir siyasi partiya lazım idi ki, o partiya daha geniş təbəqələri və sosial qüvvələri özünün tələb vəşürlərindən nəzərə alaraq öz rəhbərliyi altınaala bilsin. Azərbaycanda milli azadlıq hərəkatı öz məramnaməsi, siyasi hərəkət xətti; əhalinin müxtəlif sinif və təbəqələrinə yanaşmaq tərzi; təşkilat quruluşu və mübarizə formaları ilə fərqlənən yeni siyasi partiya yaranmasını zəruri etmişdi. Azərbaycanda o partiya müvəffəqiyyət qazana bilərdi ki, Azərbaycan xalqının mədəni müxtəliflərini tələb olunurdu. Müracətnamə əyalət və vilayət əncümenlərinin yenidən qurulması istənilir, bütün ictimai, iqtisadi və siyasi mövzuların bəhs olunurdu. Müracətnamə yayıldıqdan sonra Azərbaycan bütün kənd və şəhərlərindən onu dəstəkləyən teleqramlar göndərildi. Əslində bu müracətnamənin yayılması ilə ADP rəsmi fealiyyətə başladı. 12 sentyabr 1945-ci ilde partianın konfransı keçirildi və 11 nəfərdən ibarət qurucular komitesi yaradıldı. Pişəveri bu komiterin sədri, Şəbüstəri isə müavini seçildi".¹⁰

linin müxtəlif sinif və təbəqələrinə yanaşmaq tərzi; təşkilat quruluşu və mübarizə formaları ilə fərqlənən yeni siyasi partiya yaranmasını zəruri etmişdi. Azərbaycanda o partiya müvəffəqiyyət qazana bilmədi ki, o Azerbaycan xalqının inqilabi enənələrini davam etdirə bilsin. Nehayət, Azərbaycanda ele bir yeni siyasi partianın yaranması zəruri olmuşdu ki, o partiya Azerbaycan xalqının inqilabi yaradılıcılığından, mübarizənin müxtəlif formalarından, konkret şərait və fürsətden vaxtında istifadə edə bilsin. Yuxarıda göstərilən mahiyyətde yeni siyasi partianın yaranmasına Azerbaycanın 1941-1945-ci illərdəki siyasi, iqtisadi və sosial həyatı geniş zəmin hazırlamışdı. Bu yeni siyasi partiya Azerbaycan Demokrat Fırqəsi oldu..⁹

Güneyi araşdırmaçı, milli feal Arif Kəskin də yazar ki, 1945-ci ilin payızında Azərbaycan Demokrat Fırqəsinin (ADF) qurulduğu günlərdə bütün ictimai və siyasi proseslər milli bir hərəkatın yaradışı üçün əlverişli idi: "Pişəveri ilə Şəbüstəri arasında gedən danışdır və yazılmalar nəticəsində Pişəveri "Ajir" qəzetini buraxıb Tehrandan Təbrizə gəldi. Bu dövrə Azərbaycanda Tude Partiyasından və Azadlıq Cəbhəsindən başqa partiya yox idi. Tude Partiyasının fealiyyəti praktiki nəticələr vermirdi, cünki onun sinfi ideologiyası xalqın bütün təbəqələrini birləşdirə bilmirdi. Pişəveri və Şəbüstəri milli hərəkatın təşkilatlanması zərurətini anlayaraq 12 maddəlik bir müraciətnamə hazırladılar. Həmin müraciətnamə 3 sentyabr 1945-ci ilde yarıldı. Türkə və farsca olan müraciətnamə 48 Azərbaycan millətçi tərəfindən imzalanmışdı. Burada İranın bütövlüyüünü qorumaq şərtiylə Azərbaycan xalqının mədəni müxtəliflərini tələb olundurdu. Müracətnamədə əyalət və vilayət əncümenlərinin yenidən qurulması istənilir, bütün ictimai, iqtisadi və siyasi mövzuların bəhs olunurdu. Müracətnamə yayıldıqdan sonra Azərbaycan bütün kənd və şəhərlərindən onu dəstəkləyən teleqramlar göndərildi. Əslində bu müracətnamənin yayılması ilə ADP rəsmi fealiyyətə başladı. 12 sentyabr 1945-ci ilde partianın konfransı keçirildi və 11 nəfərdən ibarət qurucular komitesi yaradıldı. Pişəveri bu komiterin sədri, Şəbüstəri isə müavini seçildi".¹⁰